

Türkiyə-Azərbaycan birliyinin zəfər günü

15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İsləm Ordusu Bakını erməni-bolşevik əsarətindən xilas etdi

Bu günlerde Astanada keçirilen Türküllü Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində və Qazax xanlığının 550 illik yubileyində iştirak edən Prezident İlham Əliyev çıxışında türk dünəynasının birlik və həmşəyiyyi üçün başlıca mənilə olan Azerbaycan-Türkiyə dostluğunun qardaşlığından bəhs edərək bildirdi ki, əsində türkiddilər kəndələrin əməkdaşlığı, bizim oraq tariximiz, ortaç mələniyyətimiz etnik köklərlə bağlıdır.

Türk xalqlarının güclenmesinden bireylerinden daha səmərəli istifadə üçün yaradılan TURKSOYUN, Türk Akademiyasının, Türk Medeniyətinin və İrsi Fondundan, otaq televiziya kanalının yardımılmasını regional təhlükəsizlik üçün başlıca şərt adlandıranınən sonra İlham Əliyev tarixin zamanı kəsiyində türklərə qarşı ədalətsizlikləri dəqiqələr çatdırırmış, Dağılıq Qarabağ münaqişəsini zamanı soydaşlarımıza qarşı törədilən vəhşilişləri etnik təmizləməni siyaseti adlandıranıq pisləmişdir: "Neinki Dağılıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim azəli torpağımızdır. XX əsrin əvvəllerində Zəngəzur Ərzəvərbəyancanın aynıñ Ermenistanaya vermekle əslində bütün türk dünyasının coğrafi bağlılığını aradan götürüb."

Erməni vəhşiliyinin ən qanlı sahifəsi ötən əsrin əvvəllerində yazıldı.

Qorxaq, amma məkrli ermənilərin tarixin güclü tərəfin alındı-
sa vasitə olmalar faktlara şübhə
olunan həqiqətdir. Ötən asırda
ermenilərin azərbaycanlıları
qarşı bir neçə dəfə tərətdikləri
soyqırımları nəticəsində təkçə
Bakıda 20 mindən artıq soydaşımız
qatılış yetirilmiş, kənd və şəhərlər
yandırılmış, tarixi abidələr
daşdırılmışdır.

Otén esrin evvellerinde Azərbaycan yenice müstəqillik elda etse de imperiya neft səltənatı onlu bu diyanı elden vermek istəmirdi. Erməniler bolşevik Rusiyasının köməyi ilə Bakıda və diger bölgelərdə kütləvi qırğınlar törədir, insanları dəllə və

...şırımdan, qızılı yetir, diri-dirî yandırı ağlasıǵım
vehsilikler tördirdiler. Görənleri
dehşeti getiren Quba mezarlığı
o illerde ermənilərin soydaşları
miza ve yəhudilər qarşı töretdi
dikleri soyırmalar natiçasında
yaranan yüzlerle qəbiristanlıqlar
lərindən yalnız biridir. O zaman
BaxıBALQIYIMIZ qatı düşməni,
daşnak Saumyanın başçılıq etdiyi
ermeni-ros ordusunun nəzərətində idi.

Bakı sovetinin təmsilciləri



olan eser ve daşnaklardan ibaret xeyanətkarlar istayırdılar ki, Bakıya çağırılan ingilisler Qafqaz İslam Ordusunu məhv etmək onların mövgələrinin möhkəmlənməsini da temir etsin. Buna görə de Bakı sovetinin yulun 25-də keçirilən fəvqələde cləsində coxluq təşkil edən ermənilərin teşkilatçılığı ilə ingilis qoşunlarının Azərbaycana davət olunması, ilə bağlı xeyanətkar teşkil dəstəkləndi.

İngiliz qoşunlarının Azərbaycana gəlmişinən daha möqubul hesab eden Stepan Şäumyanın xərberlik etdiyi, daha çox başqa milletlərin temsil olunduğu 26 Bakı komissarları təmələşdirilərlərə qanı-canı, tarixi, adət-ənənəleri bir olan türklerin Bakuya yaxınlaşmasının qəti eleyhinə idilər.

Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan soydaşlarımıza yardım göstəren, bolşeviklərin ve erməni millətçilərinin həmşənləri olaraq tərtib olunmuş soyqlılarının qarşısını alan, Nuru paşanın komandanlığı altında Bakıya gələn Qarafzə İslam Ordusundan qəhrəmanlığına, zəfer gününe təsadüf eden 15 sentyabr 1918-ci il zəfer günü, Türk birliyinin, qardaşlığının nümunəsi oldu.

Amma türkün mərdliyi və şüaqtindən xəbərə olan daşnak ölkələrinə seçimlərində yanıldılar. Ötən esrin əvvəllerində qarşılıqlı müştəqiliyyin təhlükədə olduğunu hiss edən Azərbaycan Cumhuriyyəti 1918-ci il iyulun 4-de Türkiyəye müraciət edərək ondan kömək istədi. Bu müraciətin nəticəsi olaraq İki ölkə arasındakı saziş imzalandı. Azərbaycan hökuməti ölkənin erməni-rus hərbli birləşmələrinin

qanlı tacavüzlerinden sorunmasının, dövlət müstəqilliyinin qorunub saxlanılmasını Türkiyə hökumətindən xahiş etdi. Türkiye Silahlı Qüvvələrinin komandanı, general Əlvar Paşa Azerbaycanın herbi yolla xilasına Qafoqaz İslam Ordusunun yaradılması ilə başlıdı. Hemin ordunun qarşılığına Azerbaycanı ve Dağıstanı erməni-bolşevik Rusiyasının işgaldəndən azad etmək vəzifəsi qoyuldu.

Nur Paşa ordunu taşkil etdiyi müddetde ermeniler Bakıda, hemçinin ölkənin digər bölgələrində azaibəycanlırlara qarşı, sözünənəs mənasında, soyqırımları helyə keçirdilər. Naxçıvanda, Zengezür, İravan mahallarında, Qubada, Nefçaladada, Qazataladada, Şuşada, Dağılıq Qarabağda on minlərin gəhahınsız, alıyalın insan erməni vəhşiliyinə qurbanı oldu. Ermeni-bolşevik silahlılarının Bakı şəhərində 30-31 mart tarixlərində qətəl yerdəndikləri azaibəycanlılar Çəmberəkənd adlanan yerde basdırıldılar. Hərb sənətinə mükəmməl yiyələnmiş, İstənilən döyüş təqsirini qalibiyətlə başa çatdırmaq qabil olan Qafqaz İsləm Ordusu daşnaklarının elində olan Bakını və digər yaşayış məntəqələrinini döşməndən əzəzdədir.

Türk askerlerinin hücumlarına tab getirmeyen erməni-bolshevik silahlı destələrinin tör-töküntülləri Bakıya toplaşaraq şəhəri əllerində saxlamışaq. Çalışsalardan türk birliyi qarşısında müsləhib oldular. Nuru Paşanın ordusunu həlliçdi hücumu keçərək erməni-bolshevik destələrinin ibarət düşmən ordusunu dağıdır. Daşnak tör-töküntülləri gəmilərə dolusub qaçmaqla canları qurtardılar.

Beləliklə, 15 sentyabr 1918-ci ildə Bakı Türkiyənin hərbi köməyi ilə istiladan xilas olaraq həqiqi sahiblərinə qaytarıldı.

Qafqaz İslâm Ordusunun komandanı Nuru Paşanın rəhbərliyi ilə türk eserləri Bakıya yaxınlaşaraq azərbaycanlırlara yardım etdilər. Onlar daşnak Şəumyanın emri ilə Azərbaycanda tövüldən qırğınların qarşısını mərdliklə, qanları, canları baha-sına aldılar.

Hemin hadiselerde daşnaklar 2 min esgerini itirdiler. Döyüslüde altri minı azərbaycanlılar olmaqla 14 min silahlısı olan İsləm Ordusunun 139 eseri, 9 zabitli qəhrəmanıncasına şəhid oldu, 463 nəfər yaralandı. İndi Şəhidlər xiyabanında 1918-ci iddə hələk olan türk esgerlerin xatirəsinə abedİ hörət rəmzi olan abidə her bir azərbaycanlı üçün məqaddəs makandır. Təsadüfi deyil ki, bele gardaşlı telleri ile bağlanan, illerin sınağında bərkînmiş Türkiyə-Azərbaycan dostluğun edilən təsir və qadaqlara baxmayaraq bu gün yüksək strateji tərəfdəliş seviyəsində

Ermenilerin iştirakı ile töredilen, tarixe Martıqırını adı ile yazılmış 1918-ci il hadiseleri kim? 20 Yanvar faciası, Xocalı soyqırımı da insan itkisine, cinayetlerin ağırlığına göre dehşeti olmuşdur. Bu ağrı-acıclar Azerbaijanın salnamesine yazılan ve her zaman xatirələrin tarixləridir. Ümummilli lider Heydər Əliyevin "31 Mart - Azərbaycanlıların soyqırımı haqqında" Fermanına uyğun olaraq hər il şəhəd olmuş soydaşlarımızın, eyni zamanda, türk aşğarlarının xatirələrin etibarıma yad olunmasa dəstlüg və

Hər iki ölkənin dövlət və hökumət başçıları, rəsmi nümayəndələrinin də qeyd etdikləri kimi, strateji tərəfdəşligimizin əsasında da əsrlər söykləndən bu monolit birlük dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası birliyinin əsasını qoyan Mustafa Kamal Ataturk-Heydar Əliyev ideyalarına sadıqlıq, Türkiye-Azərbaycan qardaşlıq və dostluq abidiyyatlışlıq nümunəsidir. Dar gündə belə sinağdan çıxmış bu dostluq ermeni lobibinə qarşı mübarizədən de sarsılmazdır.

Hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən ve ya bütövlükde mahv edilmişsi məsədilə törədilən soyqırımı üzrə Beynəlxalq Cinayət Tribunalının sənədlərinə qeyd olunur, ki, eğer soyqırımına xas olan cinayəti dövlət törfətmışsa o zaman digər beynəlxalq cinayətlərdə olduğu kimi, mesuliyətə yalnız fərdi şəxslər deyil, ham da dövlət cəlb edilə bilər. Terrora dövlət səviyyesində destek göstərən, qatı milletçilərden təşkil olunmuş ASALA kimi onlara terror qruplarının maliyyələşdirən Ermenistanın adı en qanlı terror hadisələrindən ön sırıldara yer alır. Faşistlərin törətdikləri Xatun qətləmisi, yehudilərin kütəvi qırğını ilə tarixə yazılan Xolo-kosta, Ruanda, Serebnitsa qırğınları minlərlə gönəhənsiz insanın vəhşicəsinə qətə yetirilməsi kimi, tarixa yazılıb. Onların sırasında erməni vəhşiliyinə qanlı nümunəsi olan Xocalı soyqırımı illərdən bəri davam edirilən qətləmlərin an dəhşətildi idı. Qana susamış ermənilər yenə də gorbagorlarından qalan vəhşilikləri尼 davam etdirilərlər.

Türkiyede törödilen terror aktları neticesinde şehid olan polis ve əsgərlərin ölümü Azerbaycan xalqını da narahat edir. Mehz hemin terror teşkilatlarının tərkibində türklərin qatı düşməni olan ermənilər de çoxluq teşkil edir. BTC, BTƏ kimi neft qaz kameralarının davamı olan TANAP, TAP, Cənub Qaz Dəhlizinin dünya birliyi tərəfindən destaklanmasına qışqırçıqla yanaşan, Azerbaycan-Türkiya birliyinə her vasitə ilə hələ getirmeyə çalışan qüvvələrin maliyyələşdirildikleri terror qruplaşmalarının, PKK-nın tərəddütləri qanlı hadisələr Azerbaycan içtimaiyətini de kədərlandırdı. Dağlıq Qarabağ münaqişəsinin Azerbaycanın ərazi bütövlüyü və xeyrənkələq normaları əsasında həllinə çalışan Azerbaycanın siyasetinə destek olan Türkiye xeyrənkələq seviyyələrdə aparılan müzakirə ve danışlığında olumzun mövqeyini destekləyir. Ermenistanla sərhədlərinin bağlayan, münaqişə həllini tapmaqca təcavüzkarla iqtisadi, siyasi sahədə əməkdaşlığı qeyri-hükümük adlandıran Türkiye bu türdə siyasetinə sadıqdır. Ermenistan müdafiə edən, işgalçı övladın blokadada qalmاسını ismeyen dairlerin ısrarına baxmayaraq enerji layihələrinin yalnız Türkiye ərazisindən keçəcəni ısrar edən Azerbaycan dost kişi ilə əməkdaşlığını daha da gücləndirir. Hazırda siyasi, iqtisadi, mədəni, təcəssüm, en başlıcası və hərbi sahədə əməkdaşlığını genişləndirən Türkiye ilə Azerbaycanın birliyi başqa dövlətlərə nümunədir.

☞ Xuraman İsmayılgızı,
"iki sahil"